

www.
dost.
gov.
az



Peşə kursları

Ödənişli

Ödənişsiz

 **142**
ÇAĞRI MƏRKƏZİ



DOST
DAYANIQLI VƏ OPERATİV
SOSIAL TƏMİNAT AGENTLİYİ

Peşə hazırlığı nə deməkdir?

İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.

Hansı hallar peşə hazırlığı kurslarının təşkili üçün əsas yaradır?

İşaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;

İşaxtaran və işsiz şəxs əvvəlki peşə üzrə işləmək qabiliyyətini itirdikdə;

Peşə kurslarının benefisiarları kimlərdir?

Peşə kursları işaxtaran və işsiz vətəndaşlar üçün təşkil edilir.

Peşə kursları hansı hallarda ödənişsiz əsaslarla təşkil edilir?

Peşə kursları işsiz şəxslər üçün ödənişsiz əsaslarla təşkil edilir. Həmçinin il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz

şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı "DOST" mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən ödənişsiz təşkil olunur.

Peşə kursları hansı hallarda ödənişli əsaslarla təşkil edilir?

Peşə kursları işaxtaran vətəndaşlar üçün ödənişli əsaslarla təşkil edilir.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslər üçün nəzərdə tutulan təqaüdün məbləği nə qədərdir?

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıkları dövrdə "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əmək haqqı məbləğində təqaüd ödənilir.

Peşə hazırlığına cəlb olunan müdavimlərə (iştirakçılara) ödənilən təqaüd hansı formada ödənilir?

Peşə hazırlığı dövründə müəyyən edilmiş məbləğdə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.

Peşə hazırlığına cəlb olunan aşığıdaki şəxslərə təqaüd ödənilmir:

İl ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olan işaxtaran şəxslərə;

İşsizlikdən sığorta ödənişi aldığı dövrdə peşə hazırlığına cəlb olunanlara.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi nə vaxt verilir?

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başladıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.

Təqaüdün ödənişi tədris ayı tam olmadıqda necə təyin olunur?

Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Hansı hallarda peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd dayandırılır?

İşsiz kimi qeydiyyatı ləğv edildikdə;

İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

Təhsil müəssisəsindən xaric olduqda.

Peşə hazırlığı kursuna cəlb olunmaq istəyən vətəndaş hara müraciət etməlidir?

İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölmələri və ya "DOST" mərkəzləri tərəfindən cəlb edirlər. Peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq" altsistemi vasitəsilə göndəriş verilir. Bundan sonra onlarla üçtərəfli və ya dördtərəfli müqavilələr bağlanılır.

Üçtərəfli müqavilə nədir və kimlər arasında bağlanılır?

Peşə hazırlığı kursuna cəlb olunan vətəndaş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə təhsil müəssisəsi arasında bağlanır, tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

Dördtərəfli müqavilə nədir və kimlər arasında bağlanılır?

Peşə hazırlığı kursuna cəlb olunan vətəndaş, Dövlət Məşğulluq Agentliyi, təhsil müəssisəsi ilə işəgötürən arasında bağlanır, tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

Peşə hazırlığı kursları harada təşkil edilir?

Peşə hazırlığı, Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki təhsil müəssisələrində;

Dövlət təhsil müəssisələrində;

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq xidmətlərin satınılması yolu ilə özəl peşə təhsil müəssisələrində təşkil edilir.

Peşə hazırlığı kurslarında standartlar necə müəyyən olunur?

Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.

Peşə standartları nədir?

Konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.

Peşə hazırlığı kurslarında təhsil müddəti nə qədərdir?

Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Təhsil haqqında dövlət sənədi (sertifikat) kimlərə verilir?

Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

Bunları bilmək lazımdır:

Peşə hazırlığının təşkili zamanı əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyacları müəyyən edilir.

Dövlət Məşğulluq Agentliyinin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyinin struktur bölmələrinin və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır. Hal-hazırda 3 regional peşə tədris mərkəzi vardır. (Bakı, Göyçay, Naxçıvan)

 +99412 5255026, +99412 5255027

 Bakı şəh., İsmayıl Qutqasınlı küç., 86

 www.dost.gov.az